

Bəşər tarixi boyu cəmiyyətdə insan hüquqlarının yeri və rolü məsələsi dövrünün müdrik insanların - ziyalıların, alimlərin, tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Bu da, ondan xəbər verir ki, insan hüquqları ideyası, onun mahiyyəti və məzmunu kifayət qədər dərin tarixi köklərə malikdir. İstənilən tarixi dövrdə cəmiyyət üzvləri müəyyən statuslar və ədalət uğrunda mübarizə aparmışlar. Bundan başqa, insanların biri-birilərinə münasibətlərində, insan-dövlət münasibətlərində davranış qaydalarının tənzimlənməsi cəmiyyətin inkişafının və sabitliyinin mühüm şərti kimi çıxış edir. Bu reallıq tarixi inkişafın, demək olar ki, bütün mərhələlərində dərk edilmişdir. Bu baxımdan, əminliklə qeyd etmək olar ki, insan hüquq və azadlıqları problemi bütün tarixi dövrlərdə ciddi aktuallıq kəsb etmişdir.

D.Qənbərov yazır: "İnsan sivilizasiyasının fundamental konsepsiyalarından, biri məhz insan hüquqlarıdır. İnsan hüquqları cəmiyyətin inkişafının mühüm istiqamətlərindən biri rolunda çıxış etmişdir ve bu, bu gün də davam etməkdədir. İnsan hüquqlarının mahiyətinə və genezisinə dair çoxsaylı yanaşmaları iki əsas qrupda birləşdirmək mümkündür. Birinci yanaşmaya görə, insan hüquqları öz başlanğıcını təbəttən götürmüsdür. İnsan dünyaya gəlməkə, artıq bu hüquqlara malik olur. Dövlətin və cəmiyyətin vəzifəsi bu hüquqları qorumaqdan, onların pozulmasının qarşısını almaqdan ibarətdir. Təbii ki, belə yanaşma, əsasən, demokratik cəmiyyətlər və dövlətlər üçün səciyyəvidir. Digər yanaşmada ifade olunan məqam, ondan ibarətdir ki, insan öz hüquqlarını cəmiyyətdən və dövbətlərdən götürür. Təhlillərimizə əsasən, qeyd edə bilərik ki, belə yanaşma bir qayda olaraq, totalitar cəmiyyətlər və dövlətlər üçün səciyyəvidir. Qeyd etmək lazımdır ki, dünyanın eksər ölkələrində insan hüquqları ideyasının özü ideoloji qarşıdurumalar arenası kimi nəzərdən keçirilmişdir. Bu, hətta uzun illər boyunca davam etmişdir. Buna baxmayaraq, hazırda dünya ölkələrinin, demək olar ki, hamisində insan hüquqlarının demokratik cəmiyyət quruculuğunu başlıca şərtini təşkil etdiyi qəbul olunmaqdadır.

siyyet hüququ”, “şəxsin hüququ”, “əsas hüquqlar”, “fərdi hüquqlar”, “insan və vətəndaş hüquqları”, “subyektiv hüquqlar”, “əsas hüquqlar”, “hər kəsin hüququ” və s. Kimi anlayışlar geniş işlədir. Tədqiqatlarımıza əsasən qeyd edə bilərik ki, “insan hüquqları” anlayışının hüquqi fenomen olmaqla yanaşı, digər müstəvilərdə də kifayət qədər geniş işlədir. Bunun özü də insan hüquqları anlayışının mahiyyətinə dair universal yanaşmanın ortaya qoyulmasını çətinləşdirir. İnsan hüquqlarını digər qarışqı hüquqi anlayışlardan fərqləndirməyi çətinləşdirən məqamlardan biri rollunda da, məhz bu, çıxış edir. İnsan hüquqlarının mahiyyətini izah edən zaman mütləq bu hüquqlarının qorunmasının dəqiq mexanizmlərinin haqqında təsvvürlerin olması da vacibdir. Nəzərə almaq lazımdır ki, hazırkı məqamda hüquqi ədəbiyyatda insan hüquqları haqqında kompleks şəkildə iki yanaşma mövcuddur. Bir qrup müəllif, hüquqlarda əsasən, içtimai vəzifələri bəsə düşür. Digər qrup isə, səx-

də insan hüquqları pozuntuları baş verdiyi halda, onların müdafiəsi mexanizmleri işe düşür. Bu mexanizmlər də, öz növbəsində, hüquq və siyasi xarakterli ola bilərlər. İnsan hüquqlarının qorunması, üçüncü maarifləndirici və ictimai aksiyalar həyata keçirilir. İnsan hüquqları və onların qorunması problemi müasir mərhələdə bir dövlətin sərhədlərini aşmışdır. Yəni insan hüquqlarının qorunması artıq bir dövlətin deyil, beynəlxalq əhəmiyyətli bir məsələdir. İnsan hüquqlarının qorunması ilə qəbul olunmuş beynəlxalq Konvensiyalara qoşulmaqla dünya dövlətləri bu istiqamətdə öz üzərlərinə ciddi öhdəliklər götürmeli olmuşlar. Müvafiq olaraq, insan hüquqlarına hörmət və onların qorunması mexanizmlərinə beynəlxalq nəzarət mövcud olmaqdır. Qeyd edək ki, monoqrafiyada insan hüquqlarının qorunmasının beynəlxalq hüquqi əsasları da nəzərdən keçirilmişdir. Təbi ki, burada insan davranışlarını da unutmaq olmaz. Yəni hüquqlarının böyük eksəriyyəti, həm də insan



Azərbaycan Respublikasının Prezidenti yanında Kütüvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduunun maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti carciyasında hazırlanıb

İnsan hüquqlarının təkamülü

si başlanğıçı önə çəkməyə çalışırlar. Qeyd edə bilərik ki, üçüncü yanaşma tərzi də mövcuddur. Bu yanaşma öncəki iki yanaşmanın hər birinin müəyyən elementlərini özündə ehtiva edir. Belə ki, üçüncü qrup yanaşma əsas diqqəti müxtəlif hüquq növlərinin müxtəlif cinsli olmasını əsaslandırmışa çalışır. Bu səbəbdən də, hər iki qrupun mövqelərini uzlaşdırır. Həqiqətən də, hüquqların bir-qismi-sexsi imkanlarının nəticəsidir.

İnsan hüquqları her bir ferd

İnsan hüquqları her bir lors
üçün konkret, qanunla müəyyən-
ləşdirilmiş sahədə təminatlı im-
kanlar və ya davranış qaydalarıdır.
Yeni ümumi şəkildə qeyd edə bil-
ərik ki, insan hüquqları fərdlər üçün
fəaliyyət imkanlarını şərtləndir-
məkələ yanaşı, həm də onların dav-
ranışlarını tənzimləyir.”

Müslümlerin tıkrıcılığı, insan hüquqları anlayışının mahiyetinin tam şekilde açılması ve universal olaraq, hami tərəfindən qəbul olunması hüquq və digər yaxın elmlərin ən ciddi problemlərindəndir. Müasir ədəbiyyatları nəzərdən keçirən zaman insan hüquqları anlayışının mahiyetinə dair olduqca müxtəlif yanaşmalara rast gəlmək mümkündür. Bu yanaşmalar arasında müəyyən oxşarlıq olsa da, bir sıra məqamlarla görə fərqlənilirlər. Əlavə olaraq, qeyd edək ki, bu sahədə terminoloji müxtəliflik də mövcuddur. Belə ki, "insan hü-

dir. Hüquqlar vətəndaşlıqından, dini etiqadından və sosial statüsündan asılı olmayaraq, her bir fərdə məxsusdur. İnsan hüquqları təbii mənşəyə malikdir və her kəsə doğulduğu gündən məxsusdur. İnsan hüquqları ayrılmazdır. Monografiyada insan hüquqlarının təsnifatına geniş yer verilmişdir. İnsan hüquqlarının müəyyən əlamətlərinə görə qruplaşdırılması məsələsində də ciddi fikir ayrılıqları mövcuddur. Bununla bağlı tədqiqatçıların fikirlərinin təhlilinə də müəyyən yer verilmişdir.

D.Qənbərov daha sonra yazır:

davranışlarının nöticəsidir. Elə hüquqlar da vardır ki, onlar insandan hər hansı bir konkret davranış tələb etmir. Məsələn, yaşamaq hüququ, şəxsi toxunulmazlıq hüququ, fikir azadlığı hüququ bu qəbul-dən olan hüquqlardandır. Yəni insanın davranışının nöticəsindən

Sənətin davamlığının nüscəsində asılı olmayaq, onun bu qeyd etdiyimiz hüquqları mövcuddur. Bu hüquqlar, sadəcə olaraq, müəyyən vəziyyətlərdə tələb etmək imkanlarını ifade edir. Elə hüquqlar da vardır ki, insan onları sərbəst şəkildə reallaşdırıa bilər. Məsələn, belə hüquqlar kateqoriyasına xəssi və siyasi hüquqları aid etmək olar. Sözsüz ki, başqa bir hüquqların təmin olunması üçün dövlətin dəstəyi və öhdəlikləri tələb olunur. Məsələn, insanın sosial hüquqlarının reallaşdırılması və qorunması dövlətin dəstəyi olmadan səmərelə ola bilməz. Beləliklə, göründüyü kimi, insan hüquqları problemi olduqca mürəkkəb bir kateqoriyadır. İnsan hüquqlarının mahiyyətini və onun digər məqamlarını səciyyələndirərkən, bu səciyyələndirmənin kifayət qədər əhatəli olmasının nəzərdə saxlamaq lazımdır. Belə ki, o, insan hüquqlarının təbiətin

həm də vahid hüquq sisteminə daxil olan bütün hüquq növlərinin xüsusiyyətlərini ifadə etməlidir. Bu zaman həm də bütün hüquq subyektlərinin rolunu və iştirakını, bu hüquqların mövcudluğunu və reallaşdırılmasını nəzərə almaq lazımdır.”

Müellif qənaətə gəlir: Beləliklə, insan hüquqları anlayışının mahiyəti ətrafında müzakirələrə başlamazdan önce, vurgulamaq lazımdır ki, insan hüquq və azadlıqları onun istənilən dövlət təşkilatı, cəmiyyətlərdə vəziyyətini ifadə edir və müəyyənmişdir. Demokratik dövlətlərdə və ya cəmiyyətlərdə insanın şəxsi hüquqları onların baza əsasını təşkil edir. Bu səbəbdən, müasir dövlətlərin, demək olar ki, hamisinin konstitusiyalarında insan hüquqları mərkəzi yerə malikdir və xüsusi status kəsb edir. Hüquq sisteminde xüsusi yerə malik olmaqla, insanın konstitusiya hüquqları insanın və vətəndaşın cəmiyyətdəki və dövlətdəki faktiki yərini müəyyən edir. İnsan özünün cəmiyyətdəki yerinə uyğun olaraq davranışın və digərilərinin də müvafiq formada davranışlarını şərtləndirir. Bu prosesin dövlət tərəfindən tənzimlənməsi məsələsi isə dövlə-

tin konstitusiya öhdəlikləri kimi nəzərdən keçirilir. Müasir dünya dövlətlərində həyata keçirilən konstitusiya islahatları da, əsasən, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sisteminin və mexanizmlərinin daha da təkmilləşdirilməsi motivləri ilə bağlı olur.

İnsan hüquqlarının mahiyeti-
ne dair, ümumi şekilde, en bəsit
yanaşma forması ondan ibarətdir
ki, hüquqi aktlardan asılı olmaya-
raq, hər bir fərd, məhz insan oldu-
ğuna görə müəyyən hüquqlara ma-
likdir. İnsan hüquq və azadlıqları-
nın dünyanın bütün ölkələrində in-
san həyatının mükemməliyini mü-
əyyənleşdirir. İnsanın əsas hüquq-
larını milletin mədəni dəyərlərinin
ayrılmasız hissəsi rolunda çıxış et-
məklə, bəşəriyyətin mənəvi-hüqu-
qi ideallarının ali ifadəsi kimi qəbul
olunur. İnsanın əsas hüquq və
azadlıqlarının göznlənilmədiyi cə-
miyyətlərdə həyatı vacib tələbatla-
rin ifadə olunmasından və şəxsiy-
yətin inkişaf imkanlarının mövcud-
luğundan danışmaq üçün əsas ol-
maz.

*VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru*